

EZOTERİKA VƏ NİZAMI GÖNCƏVİNİN “YEDDİ GÖZƏL” ƏSƏRİ

Almas Dadaşova,

Salyan rayonu A.Əliyevadına Aşağı Kürkənd kəndi tam orta
məktəbin fizika müəllimi

E-mail: almazdadasova1@gmail.com

Rəyçi: riy. elm. ü. fəl.dok. G.T.Ağaverdiyeva

Açar sözlər: ezoterika, ekzoterika, ezoterizm, hürufilik, özünüdürk, NizamiGəncəvi, YeddiGözəl, sufizm

Ключевые слова: эзотерика, экзотерика, эзотеризм, хурифли, идентичность, Низами Гянджеви, Семь красавиц, мистика

Key words: ezoterika, ekzoterika, ezoterizm, hürufism, identity, Nizami Gancavi, Seven Beauties, mysticism

Ezoterika yunan sözü olub-mənəsi “daxili” olan, “bətn” kimi tərcümə olunur. Bu termini elmə ilk dəfə Pifagor götürüb mənəsi gizli, sırlı deməkdir. Əksi olan Ekzoterika isə “xarici” mənəsində işlənir. İslam dini nöqtəyi-nəzərinə batın və zahir şəklində də işlədə bilərik. Gizlilik, sırlılık dedikdə insan və təbiət haqqında baxışları təkcə maddi keyfiyyatlarla izah etmədən mikrokosmosla makrokosmosun tamlığı və bunların daxilində olan sırlar başa düşülür. Mikrokosmos dedikdə insanın özü, daxili aləmi növərdə tutulur. Ezoterik bılıklar insanın ağılı ilə ruhunun harmonik fəaliyyətində əldə olunur. Ezoterik biliyin batını informasiyanın gizli və möhdud sayıda insanlara ötürülməsi, zahiri isə açıq formada bütün insanlara ötürülməsidir.

Pifagor məktəbinin tələbələrindən ona six yaxın olanlar, onunla birbaşa səhbət edənlər-ezoterik (batını, daxili), diniyəci kimi olanlar ekzoterik (zahiri, xarici) olublar. Bu cür insanlar informasiyaların xüsusi daşıyıcıları - tamış edilmişlər adlandırılaraq kainat, insan, yaradılış və s. haqqında bılıkları müxtəlif fəlsəfə, dñ, inəsənət, ruhi praktikalar, misteriyalar vasitəsi ilə ötürürler. Ezoterik bilik aşkar və gizli qanunkarın vahidliyinin sırrını daşıyan və həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bılıkdir. Ezoterik bılıkların əsas xüsusiyyəti yol göstərən (ustad-müəllim) tərafından yol gedənə (mürid-tələbə) müəyyən bir sistem çərçivəsində verilməsidir. Ezotorik düşüncənin əsasını tək tanrı düşüncəsi təşkil edir. Onunla eyniyyət təşkil edən hər şey tanrıdan əmələ gəlib. Kainat tanrıya bərabər tutulur. Yaradan tanrı həm də mövəcudluq və kainatın özüdür. O, makro və mikro kosmosdur. Yəni mikrokosmdakı insan öz üçlü təşkilindən (ruh, can, vücut), makrokosmdakı üçlük təşkilatla (ilahi aləm, insan aləmi, təbiət) uyğunlaşır. İlahi işığın bir hissəsi olan ruh heç vaxt itmir, ölmür və tək məqsədi əsas manbaya tanrıya qovuşmaqdır. Bunun bir tək yolu təkamüldür. Əsas olan, ruh və onun təkamül etməsidir. Maddə-hədən isə onun istifadə edib ayrıldığı və digər mərhələyə keçmək üçün vasitədir. Ruhun təkamülü göldüyü yərə geri qayıtmamasını təmin edən “qanun” yenidən doğulma qanundur. 19-cu əsrin ikinci yarısında və 20-ci əsrin 3 əvvəllərində Şərqi dini-ruhi-fəlsəfi təlimlərə maraq artlığından, bu ideya (ezoterizm) özünün çoxlu tərəfdarlarını tapdı.

Dinin aşkar və zahiri hissəsində suallara cavab tapmayan düşünən insanlar, bu suallara elmə də dəqiq cavab tapmadıqlarından-dinlərin batın (ezoterik) hissəsinə və digər Məsteriyalardan gələn gizli informasiyaları axtarmağa başladılar. Əsas ideya olaraq bütün dinlərin batın hissəsi eyni mənbədən gəlməsidir. Tanınmışlardan olan XV əsrdə Bursada yaşayış fəaliyyət göstərən İbn Arabi məktəbinin nümayəndəsi olan ƏL-BUSTANI ezoterizm, o cümlədən hərflərin mahiyyətinə maraq göstərməsi, bəzən isə baş verə biləcək hadisələr barədə məlumat verərək ətrafindakıları təəccübləndirirdi. Bustaniyə görə, hüruflik elminin ustadları bılıkları qavrama üsuluna görə suflırlar müqayisə edilə bilər. Onlar Quran sırlarını, əvvəlcədən xəbər vermə, hərflərin arasındaki əlaqəni, səma cisimlərinin hərkətini “şəhri xana”ların köməyi ilə qeyriyurlar. O, qeyd edərək yazır ki, bizim yazdırımız və ya tələffüz etdiyimiz hərflər yalnız işarələrdən ibarət deyil. Onların hər birinin rəqəmlərlə ifadəsi, əşyalarla və səma cisimləri ilə əlaqəsi, bizim yaşadığımız dünya və səmavi aləmdəki gerçəkliliklərlə əlaqəsi var. Bu

Almas Dadaşova

əlaqələrə Səmavi kitabda (Quran) və yerdəki reallıqlarda rast gəlmək mümkündür. Bu əlaqələrə əşya və canlıların adında, hər birləşmələri və onların xarakterində, xüsusən də müqəddəs və məlek adlarında rast gəlmək mümkündür. Şehirli xanalar hərflərdə gizlənən mənaları, bu dünyada mövcud olan, fiziki (şəfa tapma, müdafiə, gələcəyi bilmə), həm də mənəvi (müqəddəs adları zikr edərək insan ruhu yuxarı aləmə qovuşa bilər) ola bilər. Ezoterizm bütün şeylərin batını mahiyyətini dərk etdirməyə yönələn elə təlim metodudur ki, onun da ölçü vahidi insandır.

Həm Şərq həm də Qərb ezoterizminin əsas məqsədi insana özünü dərk etməkdə köməklik göstərməkdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması ədalətlü hökmədar surəti yaratmaq, şairin ideal şah arzusunu ifadə etmək üçün yaradılmış əsər deyil, insana yeni. İntibah dövrünün münasibətini əks etdirən bir poemadır. İnsan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək Nizaminin daha çox bu əsərdə əsas poetik qayısı olmuşdur. Nizami lap əvvəldən insanın özünü dərk etməsi tələbini irəli sürür. İnsanın özünü dərk etməsi onun həyatda və cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayrd etməsi, mürakkəb və ziiddiyətli hadisələr axarında düzgün yol seçməyi bacarması deməkdir. Nizami insanı özünü dərk etmək baxımından iki yero ayırır, dərk edənləri əbədi yaşıyanlar, dərk etməyənləri bir qapıdan girib digərindən çıxanlar adlandırır.

Kim ki, öz-özünü düşmüsədər başa,

Ona ölüm yoxdur, o ölməz haşa.

Nəqşin bilməyən fanidir, fani,

Baqı çay bu nəqşini bilən insani.

Tanışan özünü, keçən cahandan,

Yenə bu dünyada yaşayacaqsan.

Özündən hər kim ki deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar,

Qapı tüstüsüzdür, pəncərə tozsuz,

Günəşə bir baxın tapılmaz ofsus.

“Yeddi gözəl”in ilkin müstəvidə nağıla benzəyir. Lakin burada xeyli kosmoqonik məqamlar var. Bəhram şahın yeddi çadır qurması, onların hərəsinin ayrı-ayrı planetlərlə əlaqələndirilməsi sərf fəlsəfi anladmadır. Nizami bildirir ki, mən bunları ağlımın yox, qəlbimin ötürdüyü məlumatlar əsasında yazmışam. Ağilla bunları yazıma qəti mümkün deyil. Alımların apardıqları tədqiqatlar sübut edir ki, dahi şairin poemalarında kainatda mövcud olan elektrik və maqnit qüvvələri haqqında müəyyən elmi fikirlər öz əksini tapır.

İdrakı dinləsək, söyləyir o da

Hər şey eşq üstündə durur dünyada.

Göylər yaransayıdı eşqdən azad,

Düşün olardımı yer üzü abad.

Kəhrəbənin eşqə düşməsə canı,

Elə axtararmı quru samanı.

Maqnit olmasayıdı eşqin əsiri,

Çəkərmi özünə dəmir zənciri?

Dünyada hər şey cəzə bağılıdır,

Filosoflar bunu eşq adlandırır.

Göründüyü kimi şair qeyd olunan qüvvələri eşqlə müqayisə edir, kainatda hər bir şeyin cəzibə qüvvəsi ilə bağlı olduğunu söyləyir. Halbuki, ümumdünya cəzibə qüvvəsi neçə yüz il sonra kəş olunacaq. Bu bir daha Nizami şəxsiyyətinin seçilmişlərdən olmasını göstərir. Nizami yaradıcılığında, o cümlədən “Yeddi Gözəl” poemasında sufizm motivləri geniş şəkildə müşahidə olunur. Sufizm

özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün əlbedici fikir qaynağı idi. Şair bu qaynağa bigano qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Nizami sufizmən yaradıcı şəkildə istifadə etmişdir. Yəni sufi görüşləri ona öz ideyalarını vermək üçün bir vasitə rolunu oynamış, şair heç vaxt sufi ideyalarının tam təsiri altına düşməmişdir. "Yeddi Gözəl" poemasının Nizami tərəfindən düşünlülmüş rəmzlər sistemində sufizmin vəhdəti-vücud ideyasını əks etdirən belə bir simvolla qarşılaşır. (Vəhdəti-vücud vücdun, yəni möveudatın (varlıq aləminin) bütün ünsürlərinin vəhdəti deməkdir). Bu, Yeddi peykər sarayıdır. Poemada memar Şido Bəhram üçün 7 günbəzdən ibarət bir saray tikir. Bu saray sadəcə 7 günbəzdən ibarət bir tikinti deyildi. Sarayda varlıq aləminin bütün ünsürləri təcəssüm olunmuşdu: Şido təkdiyi bu sarayda dünyanın kosmik qurumunu memerliq kodu vasitəsilə təsvir edir. Belə ki, o, 7 sfera (göyün 7 qatı) və 7 ulduzu 7 günbəz (günbəz) simvoluna çevirir. 7 günbəddən hər birini 7 qatlarının uyğun rənglərinə boyayır. Bütün bu təlimlərin, tapşırıqların tətbiq olunmasında məqsəd insanın aludəlik, pis vərdişlər, ziyanlı olan düşüncə və davranışlardan çəkindirməkdir. İnsanın fiziki və ruhi olaraq tozlaşması, pəklişməsi onun inkişafı ("qalxması") deməkdir. Daha sonrakı, mərhələdə isə insanın aydınlaşması - nurlanması olur. Ən sonda olaraq "Böyük Varlıqla" birləşər, ona qovuşar, harmoniyada olar.

Problemin aktuallığı. Dünyanın dərki, ilk öncə, özünü dərk müstəvisindən başlayır və səviyyədə əldə olunan hər bir kiçik uğur, yeni səviyyəyə qalxməq üçün təməl olur. Dünyanın dərki belə təməllərin çoxluğu ilə, möhkəmliyi ilə dərinləşir və genişləndir, dünyanın dərki rasional və irrasional biliklərin vəhdətində mükəmməlləşir.

Problemin elmi yeniliyi. Ezoterik biliklər, müxtəlif nəzəri-fəlsəfi adəbiyyatdan, klassik poeziyadan, ya da on yaxşı halda, şəxsi təcrübə vasitəsi ilə əldə olunsun, bütün hallarda insanın dünyası və üzünü dərk prosesini tənzimləyir.

Problemin praktik əhəmiyyəti. Ezoterik doktrina elmi dini və fəlsəfi dünya görüşünü birləşdirməyə can atan bir sahədir.

ƏDƏBİYYAT

1. Obdürrəhman əl-Bistami. Ezoterizm bidətə qarşı.
2. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Azərnəşr, 2000.

A. Dadaşeva

“ЭЗОТЕРИКА И ПОЭМА НИЗАМИ ГЯНДЖЕВИ “СЕМЬ КРАСАВИЦ” РЕЗЮМЕ

В статье рассматриваются вопросы касающиеся эзотерики, символов и метафоры. Автор статьи раскрывает сакральный смысл произведения Низами Гянджеви «Семь красавиц» и отмечает, что Низами был поэтом-мистиком, однако в творчестве Низами невозможно отделить мистическое от реального, духовное от светского. Его мистицизм с характерным для него символизмом основывается на суи и суфийской концепции. Низами писал поэтические произведения, но они отличаются драматичностью. Сюжет его романтических поэм интегрально построен так, чтобы усиливать психологическую сложность повествования. Его герой живет по правилам действия и должны срочно принимать решения, чтобы понять самих себя и других. Он рисует психологические портреты своих героев, раскрывая богатство и сложность человеческой души, когда они сталкиваются с сильной и несокрушимой любовью.

A.Dadasheva

ESOTERICA POEM OF NIZAMI "SEVEN BEAUTIES" SUMMARY

Basic knowledge about the article ezoterika, information about the relationship of different religious streams, given the man's identity in the Nizami. It was about the importance. His mysticism with its characteristic of symbolism is based on the essence of the Sufi concept. Nizami wrote poetry, but they differ dramatically. The story of his romantic poems carefully constructed to enhance the psychological complexity of the narrative. His characters live under the pressure of action and urgently need to make decisions, to know ourselves and others. He draws a psychological portraits of his characters, revealing the richness and complexity of the human soul, when they are faced with a strong and indestructible love.

Redaksiyaya daxil olub: 19.05.2016